

Milli təhlükəsizlik orqanlarının peşə bayramı

Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, Konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyətlər əldə etmişlər.

Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli «Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edil-

məsi haqqında» sərəncamı ilə 28 mart hər il milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü ki mi qeyd olunur. Ölkəmizin milli təhlükəsizlik orqanları-



İlham ƏLİYEV.

nin peşə bayramları bu il də yüksək səviyyədə keçirildi.

Ötən 94 il ərzində Azərbaycan Milli Təhlükəsizlik orqanları şərəflə yol keçmişdir.

Milli Təhlükəsizlik Nazirliyi Qəbələ Rayon Şöbəsinin əməkdaşları da özlərinin peşə bayramlarını qeyd etmək üçün mart ayının 28-də ümummilli lider Heydər Əliyevin abidəsi önüne gəlmişlər. Onlar abidəyə ter qərəffillər düzmiş, dahi şəxsiyyətin əziz xatirəsinə yad etmişlər.

Tədbir iştirakçıları bundan sonra Heydər Əliyev Mərkəzində olmuş, ümummilli liderin keçdiyi şərəflə həyat yolu və fəaliyyəti ilə bir daha yaxından tanış olmuşlar.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və rayonun hüquqmühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Oqtay MƏMMƏDOV.

Fotolar

S. Umuyevindir.

Kəlbəcərlilər

ümidi, inamlı yaşayırlar

Azərbaycanın ayrılmaz bir parçası olan dağlar diyarı Kəlbəcərin işgallindən iyirmi il keçdi. Kəlbəcər 1993-cü il aprel ayının 3-də Ermənistən silahlı qüvvələri tərəfindən işgal olundu. Düşmən həmin gün məqsədinə çatdı. Çox təessüf ki, əsrlərlə ermənilərin təcavüzünü, məkrli planlarına mərdliklə sinə gəren Kəlbəcər XX əsrin doxsanıncı illərindəki erməni təcavüzünə tab gətirə bilmədi. Bu işdə o vaxt hakimiyətdə olan qüvvələrin səriştəsizliyi və məsuliyyətsizliyi, «sapı özümüzden olan baltalar»ın xəyanətkarlığı da erməni qüvvələrinə yardımçı oldu. Həkimiyət uğrunda gedən çəkişmələr, görünməmiş xəyanətlər Azərbaycanın bu möhtəşəm qala qapısını bir həftənin içərisində düşmən tapdağına çəvildi. İyirmi ildir ki, kəlbəcəllilər məcburi köçkün həyatı yaşıyırlar.

Kəlbəcər iyirminci əsrde üç dəfə—1905-1907, 1918—1920 və 1988—1993-cü illərdə ermənilərin geniş miqyasda hücumuna məruz qalmışdır. Əvvəlki iki cəhd zamanı ermənilər biabarcasına məğlub olaraq geri qayıdlılar. Halbuki, o zaman nə ordu var idi, nə hökumət səviyyəsində müdafiə. Yalnız yerli əhalinin gücü, mərdliyi ilə düşmənə layiqli cavab verildi. Bundan sonra ermənilər bir daha Kəlbəcərə ayaq basmağa cəsəret elemədilər.

Lakin ötən əsrin sonunda Kəlbəcərin işgali həm daxili və həm də xarici düşmənlərimizin xəyanəti nəticəsində mümkün olmuşdur. Həmin dövrde kəlbəcərlilərin respublika rəhbərliyinə xahişlərlə dolu müraciətləri nəticəsiz qaldı və Kəlbəcərdə ilk fəlakət 1992-ci il aprel ayının 8-də olmuşdu.

İlhamə SEYİDOVA,
Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin
kiçik elmi işçisi.

Tariximizin qanlı salnaməsi

(Əvvəli 4-cü səhifədə).

Tarixi faktlara diqqət yetirək. 1802-ci il. Çar I Aleksandr N. D. Sisianova məktubunda bildirilmişdir: «Nə olursa olsun ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə olunmalıdır. Hələ təkcə 1828-ci ilin 4 ayı ərzində Azərbaycan ərazisine xüsusi şəhər Naxçıvan, İrəvan, Qarabağ xanlıqlarına 8429 erməni ailəsi köçürüldü. Çünkü ruslar ermənilərin «fədakarlığının» əmin idilər. Ermənilərin əsas ideyası «böyük Ermənistən» dövləti yaratmaq, bu yolda nəyin bahasına olursa olsun bütün iyrənə əməllərdən, kütləvi terror, soyğunçuluq kimi alçaqlıqlardan istifadə etməklə özlərini yaxıq, fağır, genosidə məruz qalmış xalq kimi göstərmişlər. İnsanlığa yaraşmayan hərəketlərlə öz havadarlarının köməyi ilə birlikdə 1905-1907-ci illərdə əvvəlcə Bakıdan, sonra isə Azərbaycanın digər ərazilərində həmvətənlərimizə qarşı soyqırımları həyata keçirmişlər. 1905-ci ilin fevral ayında Bakıda ermənilər tərəfindən aparılan soyqırımı, sonralar Gəncə, Qazax, Şirvan, İrəvan və başqa əraziləri də əhatə etmişdir. Bu müsibətlərdən sonra yenə də Azərbaycan ərazisində arsızcasına yaşayan ermənilər yeni planlar hazırlanmağa başlamışlar. 1918-ci il 31 mart soyqırımı tarixdə görünməmiş ən amansız, ağlaşılmaz dəhşətləri, fəlakətləri ilə daha geniş miqyas almışdır. Özlərini dünyaya «yazılıq milət», «əzabkeş xalq» kimi qələmə verərək azərbaycanlılara qarşı kini, vəhşiliyi, milli soyqırımı Bakıda və digər ərazilərdə bolşevik adı ilə pərdələnmiş Şəumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin eli ilə həyata keçirildilər. 1918-ci ilin soyqırımı təkcə hələ 3 günü ərzində 17 min

azərbaycanlı məhv edilmiş, bütün müsəlman məhəllələri talanmış, «İsmailiyə» binası yandırılmış, bir neçə qəzet, jurnal redaksiyaları dağdırılmışdır. Bu işin adını bolşeviklər hökumətə qarşı çıxanara cəza tədbiri kimi adlandırdılar. Lakin bu soyqırım azərbaycanlılara qarşı törendilmiş ən amansız terror aktı idi. Əliyəlin dinc əhaliyə qarşı amansız divan tutan «Daşnakşütyun» quldurları Bakıdakı milli qırğınlıq kifayətlənməyib Şamaxıda, Quba-Xaçmaz bölgələrində və digər ərazilərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. Hiylə, mekr, xəyanət, iyrənə əməllərə sahib olan ermənilərin xalqımızza qarşı apardığı soyqırımı siyasetinin 200 ildən artıq tarixi var. Mənfur düşmənin yalnız bir amalı var ki, Azərbaycan torpaqlarına sahib olub xalqımızı, mədəniyyət abidələrimizi vandallıqla məhv etsinlər. Qubada 162, Qarabağda 150 kəndi misli görünməmiş formada xarabaya çevrilmiş, qırğınlar törətmış ermənilər insanlıqdan kənar olduqlarını bir daha təsdiqlədilər. İnsanları öldürdükdən sonra meyidləri təhqir etmək faktı bir daha təsdiq edir ki, ermənilər həqiqətən də qanıçən, təcavüzkar, xəyanətkar, vicedansız terrorçudular. Artıq bütün dünya ermənilərin kim olduğunu çox yaxşı bilir.

Hər il martın 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1918-ci il martın 31-i tariximizdə baş vermiş ən faciəli hadisələri, xalqın yaddaşındakı qanlı səhifələri özündə əks etdirir. 1992-ci il 26 fevral 31 mart tarixini təzələyərək xalqımızın ürəyindəki ağır yaranı daha da dərinləndirdi. Təqvimdə qara çərçivədə olan bu rəqəmlər xalqımızın tarixinin qanlı salnaməsidir. İller ötsə də qan yaddaşımızda yaşayan bu faciələri, onun qurbanlarını bizimlə b-

rabər sonrakı nəsillər de ehtiramla yad edərək heç vaxt unutmamalıdır.

Ermənilər bunu bilməlidirlər ki, onlar Azərbaycan torpaqlarını işgal etsə də bu müvəqqətidir, onların burada yaşamağa hüquqları yoxdur. Bu qanlı hadisələri, tarixi faciələri unutmağa da bizim haqqımız yoxdur. Elə tarixi unutqanlığımız xalqımızın başına bu fəlakətləri, müsibətləri getirdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyaset «əzabkeş» erməni millətçilərinin artıq uzağa gedə bilməyəcəyini, tarixin siyasi səhnəsində uduzduqlarını bu gün daha aydın göstərir.

Qəbələ Rayon Tarix-Diyarşunaslıq muzeyi tariximizi qoruyub saxlayan mədəniyyət ocağı kimi bütün tarixi mənbələrdən və həqiqətlərdən yararlanaraq 1918-ci il 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş geniş sərgi təşkil etmişdir. Tarixi sənədlər, kitablar və digər məlumatlardan ibarət sərgiye baxarkən erməni xisleti, nadanlığı, vandallizmi açıq aydın görünür. Artıq dövr o dövr deyil. İndi xalqımız barışmaz mövqə tutaraq ermənilərin əbədi düşmənimiz olduğunu çox yaxşı bilir. Qanımıza susayan, qocalarımıza, qadınlarımıza, körpə övladlarımıza aman verməyən, rəhm etməyən erməniye qarşı kini, nifrəti gələcək nəsillərə təbliğ etmək lazımdır. Çünkü bu müsibətlər unutqanlığımız ucbatından başımıza gəldi. Gəlin tariximizi qoruyub gələcək nəsillərə düzgün və sağlam formada aşılıayaq. Bizim başımıza gələn faciələr, müsibətlər tariximizin düşmən tərəfindən dəyişdirilib saxta, yanlış formada indiye qədər yaddaşlarımıza yazılımasından irəli gəldi. Bundan sonra keçən günləri yadda saxlayıb, düzü-əyridən seçək ki, tariximizdə qara səhifələr özünə yer almasın.

İlhamə SEYİDOVA,
Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin
kiçik elmi işçisi.

(Ardı 6-cı səhifədə).